

Biznes əməliyyatlarının nəticələri – qeyri-həyat sığortası sahəsi  
(manatla)

| Sığorta sinifləri                                                                  | Hesabat tarixi (31.12.2025) |                     |                      | Bir il əvvəlki hesabat tarixi (31.12.2024) |                     |                      | Fərq                        |                    |                      |
|------------------------------------------------------------------------------------|-----------------------------|---------------------|----------------------|--------------------------------------------|---------------------|----------------------|-----------------------------|--------------------|----------------------|
|                                                                                    | Hesablanmış sığorta haqları | Sığorta ödənişləri  | Zərərliklik dərəcəsi | Hesablanmış sığorta haqları                | Sığorta ödənişləri  | Zərərliklik dərəcəsi | Hesablanmış sığorta haqları | Sığorta ödənişləri | Zərərliklik dərəcəsi |
| <b>Şəxsi sığortaya aid olan əsas sığorta sinifləri, o cümlədən:</b>                | <b>0,00</b>                 | <b>0,00</b>         |                      | <b>0,00</b>                                | <b>0,00</b>         |                      | <b>0,00</b>                 | <b>0,00</b>        |                      |
| <b>Əmlak sığortasına aid olan əsas sığorta sinifləri, o cümlədən:</b>              | <b>7 457 100,20</b>         | <b>1 437 314,33</b> |                      | <b>7 989 621,64</b>                        | <b>1 082 049,07</b> |                      | <b>-532 521,44</b>          | <b>355 265,26</b>  |                      |
| daşınmaz əmlakın icbari sığortası                                                  | 5 559 183,93                | 930 765,79          | 102,60               | 5 770 980,80                               | 666 208,35          | 91,82                | -211 796,87                 | 264 557,44         | 10,78                |
| əmlakın yanğından və digər risklərdən sığortası                                    | 1 897 916,27                | 506 548,54          | 103,23               | 2 218 640,84                               | 415 840,72          | 94,66                | -320 724,57                 | 90 707,82          | 8,57                 |
| <b>Mülki məsuliyyətin sığortasına aid olan əsas sığorta sinifləri, o cümlədən:</b> | <b>0,00</b>                 | <b>0,00</b>         |                      | <b>0,00</b>                                | <b>0,00</b>         |                      | <b>0,00</b>                 | <b>0,00</b>        |                      |
| <b>Digər sığorta sinifləri</b>                                                     | <b>854 807,05</b>           | <b>398 821,34</b>   |                      | <b>1 038 818,02</b>                        | <b>445 209,32</b>   |                      | <b>-184 010,97</b>          | <b>-46 387,98</b>  |                      |
| Digər sığorta sinifləri                                                            | 854 807,05                  | 398 821,34          | 107,24               | 1 038 818,02                               | 445 209,32          | 87,85                | -184 010,97                 | -46 387,98         | 19,39                |
| <b>Cəmi</b>                                                                        | <b>8 311 907,25</b>         | <b>1 836 135,67</b> |                      | <b>9 028 439,66</b>                        | <b>1 527 258,39</b> |                      | <b>-716 532,41</b>          | <b>308 877,28</b>  |                      |

**Qeyd:**

Zərərliklik dərəcəsi "Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası"nda nəzərdə tutulmuş qaydada hesablanır.

İdarə Heyətinin sədri  
Yusif Soltanov

Baş maliyyə inzibatçısı  
Fərid Qarayev

